

**Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin**

**Elmi Şurasının iclasının**

**P R O T O K O L U**

**№01/2017**

*Bakı şəhəri*

*28 fevral 2017-ci il*

İştirak etdilər:

**Elmi Şuranın 8 üzvü:**

1. Həsənov Əli – Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri;
  2. Qəhrəmanov Bəxtiyar – Tədris Mərkəzinin rəisinin birinci müavini;
  3. Kazımov Mirəli – Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini;
  4. Mehdiyev Ceyhun – Tədris Mərkəzinin Təhsil işləri üzrə rəis müavini;
  5. Məhərrəmov Ramiz – Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi;
  6. Əkbərov Malik –Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri;
  - 7.Hüseynov Elbəyi – Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri;
  8. Qarayev İmran – Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının müdiri,
- Elmi Şuranın katibi.

**Gündəlik məsələlər:**

- 1.Tədris mövzu planları və təlim qrafikləri barədə;
2. Elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələri barədə;
3. Elmi-praktiki konfransın keçirilməsi barədə;
4. Tədris-metodiki Şuranın növbəti iclasına hazırlıq işləri barədə;
5. Test bazasının vəziyyəti barədə.

Tədris Mərkəzinin rəisi, Elmi Şuranın sədri **Əli Həsənov** iclası açıq elan edərək Elmi Şuranın 8 üzvünün iclasda iştirak etdiyini və kворumun təmin edildiyini bildirdi. O, gündəliyə

əlavə və dəyişikliklərə dair təkliflərin verilməsi ilə bağlı Elmi Şura üzvlərinə müraciət etdi. İclasın gündəliyinə dair əlavə təkliflər olmadı və gündəlik yekdilliklə qəbul olundu.

**1-ci məsələ ilə bağlı** Tədris Mərkəzinin Təhsil işləri üzrə rəis müavini **Ceyhun Mehdiyev** çıxış etdi. O, öz çıxışında vergi qanunvericiliyində baş vermiş dəyişikliklər və yeni normativ sənədlərin hazırlanması ilə bağlı təlim materiallarında müvafiq dəyişikliklərin və təkmilləşdirmə işlərinin aparılmasının zəruriliyini qeyd etdi. Təlim materiallarının təkmilləşdirilməsi prosesində bu dəyişikliklərin mahiyyəti və onun tətbiqi məsələsi daha geniş şəkildə işıqlandırılmalıdır. Bu isə öz növbəsində onların mahiyyətinin daha dərinəndən təhlil edilməsini və qarşıya çıxan sualların araşdırılmasını tələb edir. Hazırlanmış normativ sənədlər kifayət qədər geniş sahələri əhatə edir. Xüsusilə Çağrı Mərkəzi Departamentinin əməkdaşları bu normativ sənədləri tam şəkildə mənimsəməlidir. Bu amillər təlim materiallarında tam şəkildə öz əksini tapmalıdır.

C.Mehdiyev onlayn təlimlərə xüsusi yanaşmanın vacib olduğunu vurğuladı. O, son zamanlar onlayn təlim üzrə ingilis dilində aparılan “Korporativ maliyyə” mövzusunda təlimin əhəmiyyətini qeyd etdi. Hazırda vacib məqamlardan biri yüksək menecer heyəti üçün təlimlərin keçirilməsindən ibarətdir. Bu təlimlər vergitutma sahəsində həlli imperativ xarakter daşıyan məsələlərlə yanaşı, müasir idarəetmə prinsiplərini də əhatə etməlidir.

C.Mehdiyev Mərkəzin tədris fəaliyyəti zamanı dünyada hazırda tədris trendləri arasında olan video öyrənmənin tətbiq edilməsinin vacibliyini qeyd etdi. O qeyd etdi ki, dünya təcrübəsində bu cür tədris materiallarının hazırlanması zamanı animasiya üsullarından daha geniş istifadə olunur. Bu baxımdan bu cür təlim materiallarının tətbiq edilməsi daha məqsədəuyğun olardı.

**2-ci və 3-cü məsələlər** üzrə Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini **Mirəli Kazimov** çıxış etdi. O, öz çıxışında elmi-tədqiqat sahəsində görülmüş işlər barədə məlumat verdi.

M.Kazimov qeyd etdi ki, ötən dövr ərzində Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsi tərəfindən Tədbirlər Planında nəzərdə tutulmuş bəndlər üzrə müvafiq tapşırıqlar yerinə yetirilmişdir. Mütəmadi olaraq elektron kitabxanaya xarici vergi sistemlərində və ümumiyyətlə, beynəlxalq aləmdə həyata keçirilən vergi siyasətinin xüsusiyyətləri barədə məlumatlar yerləşdirilmişdir.

Elmi-tədqiqat sahəsində əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrası ilə qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində 2017-ci ilin 6-10 fevral tarixində Vergi Məcəlləsində baş verən dəyişikliklərlə bağlı olaraq “Vergi qanunvericiliyinin tətbiqi” mövzusu üzrə təlim keçirilmişdir.

Təlimdə dinləyici qismində İqtisad Universitetinin müəllim, dosent və professor heyəti iştirak etmişdir. Təlim Tədris Mərkəzinin müəllimləri tərəfindən aparılmış və bu əməkdaşlıq çərçivəsində aparılan ilk təlim olmuşdur. İqtisad Universitetinin rəhbərliyi ilə aparılan danışıqlar zamanı bu təlimin səmərəli olduğu və gələcəkdə də davam etdirilməsinin zəruriliyi qeyd olundu .

M.Kazımov qeyd etdi ki, bu təlimdə iştirak edən kafedra əməkdaşlarına xüsusi sertifikatlar təqdim edilmişdir. Gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi məqsədilə tərəfimizdən digər mövzular üzrə də təlimlərin keçirilməsini məqsəduyğun hesab edirik. Eyni zamanda İqtisad Universitetinin professorlarının da vergitutma sahəsində aktual mövzular üzrə mühazirələrinin oxunması nəzərdə tutulur.

Ədliyyə Nazirliyinin Akademiyası ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşlığı çərçivəsində “Hüquqi şəxslərin dövlət qeydiyyatı” mövzusu üzrə təlim keçirilmişdir.

Hesab edirik ki, Tədris Mərkəzi ilə digər qurumların da əməkdaşlıq əlaqələrinin aparılması məqsəduyğundur. Bu əməkdaşlıq üzrə də müvafiq memorandumların lahiyələri hazırlanmışdır.

Son zamanlar Vergi qanunvericiliyində baş verən fundamental dəyişikliklər onun elmi və praktiki aspektlərinin araşdırılması zərurətini meydana çıxartmışdır. Bu baxımdan “Vergi islahatları və Vergi sisteminin optimallaşdırılması” mövzusu üzrə elmi-praktiki konfransın keçirilməsi planlaşdırılır.

M.Kazımov öz çıxışında qeyd etdi ki, gələcəkdə biz bələdiyyələrlə bağlı fəaliyyətimizi genişləndirməliyik. O, xüsusilə “Vergi psixologiyası” və “Vergi hüququ” fənləri üzrə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi.

**4-cü məsələ ilə bağlı** Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin rəisi **Ramiz Məhərrəmov** çıxış etdi.

R.Məhərrəmov qeyd etdi ki, Tədris-metodiki Şuranın nəzərdə tutulan növbəti yığıncağında bir çox həlli vacib olan məsələlərin müzakirəsi əhəmiyyətli olardı. Bizə belə gəlir ki, Tədris-metodiki Şuranın növbəti iclasında aşağıdakı məsələləri müzakirəyə çıxarmaq olar:

- Test bazasının təkmilləşdirilməsi barədə;
- Təlimçilərin seçilməsi və onlardan səmərəli istifadə edilməsi;
- Səyyar təlimlərin nəticələri və bu cür təlimlərin davam etdirilməsi barədə;
- Tədris Mərkəzinin digər strukturlarla əməkdaşlığı çərçivəsində keçirilən təlimlərdə əməkdaşların iştirakı barədə;
- Vergilər Nazirliyinin hər bir strukturu üzrə bilik menecerinin müəyyən edilməsi, onların

bilik və bacarıqlarının təkmilləşdirilməsi və sertifikatlaşdırılması.

R.Məhərrəmov hər bir bənd üzrə məsələləri müzakirəyə çıxardı və Elmi Şuranın üzvləri tərəfindən müzakirə edildi.

**5-ci məsələ ilə bağlı** kafedra müdirləri çıxış etdilər. Onlar öz çıxışlarında test bazasında edilmiş yeniliklər və onun ekspertizası ilə əlaqədar məlumat verdilər.

Tədris Mərkəzinin Təhsil işləri üzrə rəis müavini **Ceyhun Mehdiyev** vergi inzibatçılığı üzrə dərsləyin hazırlanmasının vacib olduğunu qeyd etdi.

Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri **Elbəyi Hüseynov** bu il ərzində həmin dərsləyin hazırlanacağı barədə Elmi Şuranın üzvlərinə məlumat verdi.

İclasın sonunda Mərkəzin rəisi, Elmi Şuranın sədri **Əli Həsənov** digər məsələlərə toxunaraq qeyd etdi ki, keçən dövr ərzində görülmüş işlərin nəticələri qənaətbəxş olmuşdur. O, həmçinin hesabat zamanı daha geniş statistik məlumatlardan istifadə edilməsini, müqayisəli təhlillərin aparılmasını tövsiyə etdi.

O, test bazasının artıq formalaşdığını, ekspertizadan tam keçirildiyini, növbəti imtahanlarda yeni testlərdən istifadə ediləcəyini söylədi.

Elmi Şuranın sədri sertifikatlaşdırılma ilə əlaqədar onlayn sistemi ilə aparılan təlimlərin səmərəliyindən, problemlərindən danışdı.

Ə.Həsənov qeyd etdi ki, Tədris Mərkəzinin fəaliyyəti İSO: 9001:2015 sertifikatına layiq görülmüşdür. Bu bir tərəfdən bizim məsuliyyətimizi artırır, digər tərəfdən isə təlim və tədris prosesinin daha yüksək səviyyədə aparılmasını tələb edir.

Bu il Vergilər Nazirliyinin Tədris Mərkəzinin 15 illiyi tamam olur. Bununla bağlı Tədbirlər Planı hazırlanmalı və elmi- konfrans keçirilməlidir. O, öz çıxışında Azərbaycanın Vergi Jurnalının idarəedilməsinin Tədris Mərkəzinə verilməsi və onun əhəmiyyəti barədə öz fikirlərini Elmi Şuranın üzvlərinə çatdırdı.

Sonda Elmi Şuranın sədri Əli Həsənov Şura üzvlərinə iştiraklarına görə təşəkkürünü bildirdi və iclasın bitdiyini elan etdi.

#### **Qərara alındı:**

1. Tədris Mərkəzinin 15 illiyi ilə əlaqədar olaraq Tədbirlər Planı hazırlansın;
2. Elmi-tədqiqatla bağlı fəaliyyət gücləndirilsin;
3. Vergi Jurnalının idarəedilməsinin Tədris Mərkəzinə verilməsi ilə bağlı görülməli işlər

araşdırılsın;

4. İcra m murları, notariat iř iləri, sahibkarlar v  b l diyy l rl  baęlı t liml r ke irilsin;
5. "Vergi psixologiyası" v  "Vergi h ququ" f nləri  zr  t liml r t şkil edilsin;
6. Dig r ali t hsil m  ssis l ri v   dliyy  Akademiyası il  birg  elmi konfranslar ke irilsin;
7. Qarşılıqlı  məkdaşlıq  laq l rinin beyn lxalq s viyy y   atdırılsın v  xarici  lk l rin m vafiq t şkilatları il   laq l r yaradılsın.

**S dr**

** li H s nov**

**Elmi Şuranın katibi**

**İmran Qarayev**